



AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ
MƏTBUAT XİDMƏTİ
MINISTRY OF FOREIGN AFFAIRS OF THE REPUBLIC OF AZERBAIJAN
PRESS SERVICE

AKKREDİTƏ ÜÇÜN ƏRİZƏ-ANKET
ACCREDITATION FORM

(Böyük hərflərlə yazmağınız xahiş olunur. Ərizə formasında bütün suallar cavablandırılmalıdır /
Please write in capital letters. The form has to be filled-in completely)

1. XİN tərəfindən doldurulur / Filled by the MFA:

1.1. Akkreditə nömrəsi / Accreditation № _____

1.2. Verildiyi tarix / Date of issue: _____

1.3. Etibarlıdır / Valid till: _____

Şəkil/Photo

2. Ərizəçi tərəfindən doldurulur / Filled by the applicant:

2.1. Adı / Given name (names)

2.2. Soyadı / Family name

2.3. Doğum tarixi / Date of birth _____

2.4. Doğulduğu yer / Place of birth _____

2.5. Vətəndaşlığı / Citizenship

2.6. Hazırkı yaşadığı ünvan / Current address _____

2.7. Pasport və ya digər sərhədkeçmə sənədinin nömrəsi /

Passport or other valid travel document number _____

3. Xarici kütləvi informasiya vasitəsi haqqında məlumat /
Foreign public information production entity

3.1. Adı / Title:

-
- | | | | |
|---|--|--|--|
| <input type="checkbox"/> Televiziya /
Television | <input type="checkbox"/> İnformasiya
agentliyi /
News agency | <input type="checkbox"/> Jurnal / Journal | <input type="checkbox"/> Başqa / Other |
| <input type="checkbox"/> Radio / Radio | <input type="checkbox"/> Yayım şirkəti /
Broadcaster | <input type="checkbox"/> Film, səs,
vizual studiya /
Film, sound,
visual studio | |
| <input type="checkbox"/> Qəzet /
Newspaper | | | |

3.2. Xarici kütləvi informasiya vasitəsinin baş ofisinin ünvanı / Address of the main headquarters:

3.3. Telefon nömrəsi (ölkə kodu ilə birlikdə) / Telephone (indicate the international code)

3.4. Faks / Fax

3.5. Təcili hallarda əlaqə üçün / Emergency contact

3.6. Elektron poçt ünvanı / E-mail address

4. Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etmişinizmi? Etdiyiniz təqdirdə, nə zaman? / Have you ever visited territory of the Republic of Azerbaijan occupied by the Republic of Armenia? If YES, when? _____

5. Vəzifəniz / Your position (mark where appropriate): _____

6. Azərbaycanda qalma müddəti / Duration of your stay in Azerbaijan: _____ gün / days

7. Azərbaycana gətirilməsi planlaşdırılan avadanlığın modeli, tipi və seriya nömrəsi / Model, type, serial number of equipment to be brought to Azerbaijan: _____

İmzamlı təsdiq edirəm ki, hər hansı saxta və ya yanlış məlumatın mənim akkreditəmədən imtinaya səbəb olacağı barədə xəbərdar edilmişəm / I certify with my signature, I have been notified that any false or misinformation may result in the refusal of my accreditation.

İmza / Signature _____; Tarix və yer / Date and place _____